

"Modern Diplomacy" nəşrində azərbaycanlı ekofəalların etiraz aksiyasına dair məqalə yayımlanıb

Son günlər azərbaycanlı ekofəalların Laçın yolunda ətraf mühitlə bağlı etiraz aksiyaları beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb edir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altındakı ərazilərdə qızıl və mis-molibden yataqlarının qanunsuz istismarının monitorinqinin aparılması üçün azərbaycanlı mütxəssislərin həmin əraziləre buraxılmaması, o cümlədən həmin faydalı qazıntıların Ermənistana daşınması üçün Laçın yolundan istifadənin artırılması etirazların əsas səbəbidir. Etiraz aksiyasının iştirakçıları "Ekoterrora son", "Ekoloji cinayətlərə son" şüurları səsləndirmək təbii sərvətlərin daha da talan olunmasının qarşısının alınmasını, Laçın yolu boyunca gömrük-keçid məntəqəsinin yaradılmasını tələb edirlər. Etirazların tezliklə dayanacağı ehtimal edilmir. Aksiyanın iştirakçıları principial olaraq əməmindirlər ki, tələbləri yeriňin yetirilməyənə qədər geri çəkilməyəcəklər.

AZERTAC xəbər verir ki, bu fikirlər "Modern Diplomacy" nəşrində dərc olunan "Ekologiya: Ermənistən-Azərbaycan münaqişəsinin katalizatoru" sərlövhəli məqalədə yer alıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan hökuməti faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının qarşısının alınması ilə bağlı əvvəllər dialoq yolu ilə addimlar atıb. Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri həmin ərazilərdə ilkin monitorinqin aparılması üzərlərinin müəyyən edilməsi məqsədilə dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danişqılar aparıb. Azərbaycanlı mütxəssislər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fasadlarla bağlı dekabrın 10-da ilkin monitorinq aparmalı idi. Lakin buna əvvəlcədən təşkil olunmuş müəyyən qruplar tərəfindən imkan verilməyib. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi sülhməramlıların fəaliyyəti ilə bağlı Rusiyaya nota verib. Bu, Azərbaycan ictimaiyyətində haqlı narazılığa və hiddətə səbəb oldu. Buna cavab olaraq, qeyri-qanuni istismarın ətraf mühitə ağır təsirleri barədə məlumatlılığı artırmaq üçün bir qrup vətəndaş cəmiyyəti təmsilcisi - QHT-lər, jurnalistlər, fəllar və könüllülər ayağa qalxdılar. Etiraz aksiyasının iştirakçıları aydın mesaj verirlər: Sərvətlərimizin qanunsuz istismarında və ətraf mühitə ciddi ziyan vurulmasında Rusiya sülhməramlı qüvvələrinin və Ermənistəninin hüquqi-mənəvi məsuliyyəti var.

Yazida dinc aksiyadan sonra Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin dekabrın 12-də etirazçıların mədən

sahələrinə doğru irəliləməsinin qarşısını almaq üçün yolu bağladıqları və bunun Azərbaycanda humanitar böhmana səbəb olduğu qeyd edilib: "Azərbaycan yolun bağlanması görə məsuliyyəti rədd edir və bəyan edir ki, erməni tərəfi humanitar vəziyyətin pisləşməsi barədə sünü şəkildə təsəvvür yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) də qeyd edib ki, "Azərbaycan hökumətinin hazırlı "Laçın dəhlizi"ndə vəziyyətə nə dərəcədə nəzarət etməsi indiki mərhələdə mübahisəli və aydın deyil". 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Böyanata əsasən, Laçın dəhlizi boyanca dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri və Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklerin təhlükəsizliyinə töminat verir".

Məqalədə bildirilib ki, sosial şəbəkələrdə paylaşılan videolarda içərisində humanitar malların olduğu iddia edilən Rusiya sülhməramlılarının yük maşınlarının gündəlik olaraq ərazidən keçməsinə şərait yaradıldığı görünür. Bundan başqa, ağır xəstələr Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə İrəvana aparılıb. Həmin faktlar bir daha təsdiqləyir ki, yolboyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkət rejimi dəyişməz olaraq qalır. Bundan əlavə, Bakı Azərbaycan tərəfinin Xankəndidə yaşayan erməni sakinlərinin humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bəyan edib.

Həmçinin vurgulanıb ki, Azərbaycanın xarici işlər naziri rusiyali həmkarına etirazçıların hərbi təxribatların qarşısının alınması ilə bağlı tələblərinin yerinə yetirilməsinin vacibliyini xatırladıb. Maraqlıdır ki, Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarına inamsızlıq bu gün hər zaman ol-

duğundan daha güclüdür. Qarabağda olduları iki il ərzində onlar haqlı tənqidlərə məruz qalıblar və onların öz vəzifələrini yeriňə yetirməmələri ciddi müzakirələrə səbəb olub. Videogörüntülərdən və fotosəkillərdən də göründüyü kimi, talan edilmiş təbii sərvətlərin və hərbi texnikanın xüsusi olaraq humanitar məqsədlər üçün ayrılmış Laçın-Xankəndi yolu ilə daşınmasına şərait yaradılıb. Ona görə də Azərbaycan ictimaiyyəti onların öz öhdəliklərini - 2020-ci il 10 noyabr tarixli üçtərəfli Böyanatın şərtlərini kobud şəkilde pozduğuna görə nəzərələndirilən tamamilə haqlı olaraq ifadə edir.

Ən əsası isə ümumilikdə Ermənistən-Azərbaycan münaqişəsi və xüsusilə ekoloji problemlərlə bağlı məsələlər hər zaman ictimaiyyəti maraqlandırıb və hökumət bunu daim müdafiə edir. Tovuz döyüşlərindən sonra Bakının Azadlıq meydanına toplaşan minlərlə etirazçı qoşunların səfərbər edilməsi və Qarabağın azad olunması tələbi ilə hökumət müraciət etdi. Azərbaycan hökumətinin 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlanılması barədə qərar verməsi bunu təsdiqləyir. Ona görə əminliklə deyə bilərik ki, bu, Azərbaycanın ictimai rəyi və xalqın kollektiv iradəsinin Ermənistən-Azərbaycan münaqişəsi kontekstində hakimiyəti necə hərəkətə keçirməyə vədə biləcəyinin növbəti sübutudur. Beləliklə, Azərbaycan ictimaiyyətinin artan nərahətliyi nəzərə alınmasa, sülh prosesi daha da pisləşəcək.

Yazida ermənilərlə azərbaycanlılar arasında ekoloji problemlərlə bağlı sosial səfərbərliyin yeni olmadığı, sovet dövrünün sonuna yaxın Şuşa yaxınlığında Topxana meşəsinin qırılmasına etiraz olaraq Bakıda böyük mitinqlərin keçirildiyi xatırlanıb. Hətta bu mitinqlərin sonradan Azərbaycanda milli azadlıq hərəkatına çevrildiyi və etirazların başlığı günün hazırda ölkədə Milli Dirçəliş Günü kimi qeyd edildiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycan işğal altındaki ərazilərdə ekoloji problemləri əvvəller də israrla gündəmə götürüb, beynəlxalq təşkilatlara müraciət edib. 2006-cı il sentyabrın 7-də BMT Baş Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətlə



bağlı qətnamə qəbul edərək, ətraf mühitə geniş ziyan vurulması ilə nəticələnən yanğınlara bağlı ciddi nərahətli ifadə edib. Həmin sənəddə Azərbaycanın yanğınlardan zərərçəkmiş ərazilərində toxiresalınmaz ekoloji əməliyyatın aparılmasının vacibliyi qeyd olunur. Qətnamənin əsasında ATƏT-in faktarda missiyası 2006-cı il oktyabrın 2-dən 13-dək həmin vaxt işğal altında olan və yanğından zərərçəkmiş ərazilərə səfor etmiş və belə nəticəyə golmişdir ki, "yanğınlar ekoloji və iqtisadi ziyanla nəticələnməş və insanların sağlamlığına təhlükə törətmüşdür". Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qotnamədə də bu missiyanın hesabatına istinad edilmişdir. Daha sonra Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti ilə bağlı fəaliyyətlər Xarici İşlər Nazirliyinin 2017-ci il aprelin 10-da BMT-nin Baş katibinə ünvanlanmış Azərbaycanın işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair hesabatında ətraflı əksini təpib.

"Ermənistənin Rusiya sülhməramlı qüvvələri ilə six əməkdaşlıq edərək Qarabağın təbii sərvətlərini istismar etməsi beynəlxalq hüququn, xüsusən də Azərbaycanın milli ehtiyatları üzərində daimi suverenliyinin pozulmasıdır. Yekun olaraq qısa-cə deyə bilərik ki, Azərbaycan vətəndaşları Laçın yolu nəzərət-siz buraxılmasının yaratdığı təhlükələrdən getdikcə daha çox nərahət olmağa başlayıblar. Laçın yolu vəzifələrinin qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün, o cümlədən Azərbaycanın milli sərvətlərinin qanunsuz dövriyyəsi üçün açıq-ashkar sui-istifadə edilməsi ekosisteme qarşışılınmaz ziyan vurmaqdə davam edir. Ona görə də bu vəziyyətdən yeganə çıxış yolu daimi nəzarət-buraxılış məntəqələrinin yaradılmasıdır ki, nəzarət təmin olunsun", - deyə məqalədə qeyd edilib.